

İşıqlı sabahlar üçün, parlaq bir gələcək üçün,
çiçəklənən millət üçün, səsi dünyaya yayılacaq bir
gənclik üçün, **düşünərək yaşayınlar** üçün, xoşbəxt bir
ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,
həyat səhifələrimizi parlaq imza sahiblərinin
qələmi ilə yazmaq üçün

parlaq imzalar

Kitabın sahibi: _____

Oxu tarixi: _____

Ürək ver:     

QILAFLI ADAM

(hekayələr)

ANTON ÇEXOV

Rus dilindən tərcümə:

Qılman Musayev
Şəfiqə Ağayeva
İsgəndər Nəfisi



Koordinator: Amin
Redaktorlar: Fəridə ZİYADOVA
Toğrul MUSAYEV
Korrektorlar: Fəridə ZİYADOVA
Turac ELDARQIZI
Tərtibatçı: İsmayıł SÜLEYMANLI
Art-direktor: Ramin HƏSƏNƏLİZADƏ
Cildin dizayneri: Aygül ƏLİYEVA

Антон Павлович Чехов
ЧЕЛОВЕК В ФУТЛЯРЕ (*рассказы*)

Anton Pavloviç Çexov
QILAFLI ADAM (*hekayələr*)

Bakı, “Parlaq İmzalar” Nəşriyyatı – 2024, 80 səh.

© Антон Павлович Чехов / 1883-1898

© Parlaq İmzalar MMC / 2024

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayılmışması qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 137
Yoldaş seriyası | 13



www.parlaqimzalar.az
info@parlaqimzalar.az
  /parlaqimzalar
0559697259 / 0559897259

Mətbəə: “AVE PRİNT” MMC
FEVRAL / 2024

Anton Çexov 1860-ci il yanvarın 29-da Taqanroq şəhərində anadan olub. 1879-cu ildə Moskva Universitetinin tibb fakültəsinə daxil olub. 1884-cü ildən başlayaraq yazıçı müxtəlif xəstəxanalarda həkim vəzifəsində işləyib. İlk iki hekayələr toplusu – “Rəngarəng hekayələr” və “Ala-qaranlıqda” 1886-1887-ci illərdə çap olunub. Çexov 26 il ərzində irili-xirdalı 900-ə yaxın əsər yazıb. Onlardan bir neçəsi dünya ədəbiyyatının klassikasına çevrilib: hekayələrindən “6 №-li palata”, “Qılaflı adam”, “Məmurun ölümü”, “Qüssə”, “Qara rahib”; pyeslərindən “Albalı bağlı”, “Üç bacı”, “Qağayı” və s. Yazar 1901-ci ildə aktrisa Olqa Knipperlə ailə həyatı qurub. 1904-cü ildə yoldaşı ilə birlikdə Badenveyler kurtoustona müalicəyə gedib və orada da dünyasını dəyişib.

Mündəricat

Qılaflı adam	9
Qüssə	31
Rotşildin skripkası	41
Buqələmun	57
Çaxnaşma	63

QILAFLI ADAM

Gecəyə düşən iki ovçu qalmaq üçün Mironositski kəndinin ucqar bir yerində kəndxuda Prokofiyanın anbarına sığındı. Bunlardan biri baytar İvan İvanıç, digəri isə gimnaziya müəllimi Burkin idi. İvan İvanıçın qəribə, iki familiyası vardı – Çimşa-Himalayski, bu familiya ona heç yaraşmırıldı, ona görə də bütün quberniyada onu, sadəcə, adı və atasının adı ilə çağırırlıdalar. O, şəhərin yaxınlığında yerləşən at zavodunda yaşayırırdı, indi təmiz hava almaq üçün ova çıxmışdı. Gimnaziya müəllimi Burkin isə hər yay qraf P.-gilə qonaq gələrdi, ona görə bu yerlərdə çoxdan bəri tanınırdı.

Yatmadılar. Ucaboy, ariq, uzun bığları olan qoca İvan İvanıç anbarın qapısı ağızında oturub çubuq çəkirdi, üstünə ay işığı düşürdü. Burkin içəridə ot üstündə uzanmışdı, qaranlıq onu udmuşdu.

Cürbəcür əhvalatlar danışırıldılar. Yeri gəlmışkən, kəndxudanın arvadı Mavradan da söz düşmüştü, deyirdilər ki, bu sağlam və ağıllı qadın ömrü boyu öz doğma kəndindən kənara çıxmamış, hələ bu vaxta qədər nə şəhər, nə də dəmir yolu üzü görmüşdü, son on ildə isə sobanın dibindən əl çəkmir, yalnız gecələr küçəyə çıxırdı.

– Burda təəccüblü nə var ki? – Burkin dedi. – Təbiətcə tənhalığı sevən, xərçəng və ya ilbiz kimi öz qırına çəkilən insanlar bu dünyada az deyil. Kim bilir, bəlkə, bu, atavizmin təzahürüdür, insan ulu babasının hələ ictimai heyvan olmamışdan qabaq təkbaşına mağarada yaşadığı dövrə qayıdır, yoxsa bu, sadəcə, insan xarakteridir? Mən təbiyyatçı deyiləm, ona görə də bu cür məsələlər mənlik deyil, sadəcə, onu demək istəyirəm ki, Mavra kimi adamlar az deyil. Çox uzağa getməyək, elə iki ay bundan əvvəl şəhərimizdə yunan dili müəllimi olan Belikov adlı bir həmkarım vəfat etdi. Yəqin, bu adam haqqında eşitmisiniz. O bu cəhətdən qəribə idi ki, həmişə, hətta çox xoş havada belə qalоş və çətir ilə küçəyə çıxardı, özü də əyninə hökmən astarı pambıqlı palto geyərdi. Çətirinin də, saatının da çexolu vardı, saatınınkı boz rəngli zamşadan idi, karanlaş çərtmək üçün çıxardığı cib bıçağının belə balaca bir çexolu vardı; və həmişə yaxalığını qaldırıb üzünü gizlətdiyindən sanki üzü də çexolun içində idi. Tünd şüşəli gözlük taxardı, fufaykası¹ əynindən çıxmazdı,

1 Fufayka – isti, toxunma qollu və ya qolsuz köynək – Red.

qulaqlarına pambıq tıxardı, faytona minəndə də faytonun üstünü qaldırmağı əmr edərdi. Bir sözlə, bu adam qarşısızlaşınmaz bir şövqlə dayanmadan ətrafına örtük çəkirdi, belə demək mümkünsə, özünə qılfaf düzəldirdi və bu qılfaf onu kənar hadisələrdən təcrid edir, qoruyurdu. Realliq onu özündən çıxarıır, qorxudur, daim təşviş içində saxlayırdı və ola bilsin, keçmiş və heç vaxt olmayan şeyləri tərifləməyi də buna görə idi: qorxaqlığına və həqiqətə qarşı olan nifrətinə bəraət qazandırmaq üçün dərs verdiyi qədim dillər də onun üçün geydiyi qaloş və əlindəki çətir kimi bir şey idi, onun sayəsində əsl həyatdan gizlənirdi.

— Ah, yunan dili necə ahəngdar və gözəl dildi! — o, zərif bir ifadə ilə dedi. Sonra sanki öz sözlerini sübut etmək üçün gözlərini qıydı və barmağını qaldıraraq tələffüz etdi: — *Antropos*!¹

Belikov hətta öz fikrini də qılfaf içində gizlətməyə çalışırdı. Ondan ötrü yalnız nələrinsə qadağan olunması haqqında yazılan sərəncamlar və qəzet məqalələri anlaşılan idi. Sərəncamda məktəblilərə axşam saat 9-dan sonra küçəyə çıxmağa icazə verilməyib, yaxud hər hansı məqalədə şəhvani məhəbbət qadağan edilibsə, bu ondan ötrü çox aydın bir məsələ idi. Qadağan olunub, vəssalam. Rüsət və icazədə isə ondan ötrü həmişə şübhəli bir ünsür, elə bil natamam və mübhəm bir şey gizlənirdi. Şəhərdə dram dərnəyinə,

1 Yunanca “insan” deməkdir. – Red.

— Qılaflı adam —

qırəətxanaya, yaxud da çayxanaya icazə veriləndə o, başını yırğalayıb yavaşça deyirdi:

– Əlbəttə, bunların hamısı gözəldi, ancaq bir qənbərqulu çıxmasa yaxşıdı!

Qayda-qanunu hər hansı şəkildə pozmaq, əməl etməmək, qanundan kənara çıxməq onda ruh düşkünlüyünə gətirib çıxarırdı, halbuki bunların ona heç bir dəxli yox idi. Yoldaşlardan biri ibadətə gecikdikdə, yaxud gimnazistlərin yaramazlığı barədə xəbər yayıldıqda və ya qadın müəllimlərdən biri gecə vaxtı bir zabitlə görüləndə özündən çıxır və: “Bir qənbərqulu çıxmasa yaxşıdır”, – deyirdi. Pedaqoji şuralarda isə o öz ehtiyatkarlığı, vasvasılığı və xalis qılaflı mülahizələri ilə bizi zara gətirirdi: məsələn, deyirdi ki, oğlan və qız gimnaziyalarında gənclər özlərini yaxşı aparmır, sinifdə səs-küy salırlar, müdiriyyətin bu vəziyyətdən xəbəri olsa, qorxuram, bir qənbərqulu çıxa, ikinci sinifdən Petrov, dördüncü sinifdən Yeqorov məktəbdən çıxarılsa, nə yaxşı olardı! Əlqərəz, o öz ah-vayı ilə, şikayəti ilə, xırdaca, solğun üzündəki tündrəngli gözlüyü ilə hamımıza təzyiq göstərirdi, biz də ona güzəştə gedirdik; Petrovun, Yeqorovun davranışı balını azaldırdıq, cəza verirdik və nəhayət, məktəbdən kənarlaşdırırdıq. Onun bizim evlərimizə qonaq gəlmək kimi qəribə adəti vardı. Bir də görürdün, bir müəllimin evinə gəlib oturur və hey susur, sanki nəyi isə diqqətlə gözdən keçirirdi. Beləcə bir neçə saat dinməz-söyləməz oturduqdan sonra çıxıb gedirdi. O buna “yoldaşlar ilə yaxşı

əlaqə saxlamaq” adı verirdi, görünür, müəllim yoldaşının evinə gəlib oturmaq onun üçün ağır iş idi, fəqət bunu özü üçün vəzifə hesab edirdi. Biz müəllimlər ondan qorxurduq, hətta müdir də ondan çəkinirdi. Bizim müəllimlərin hamısı düşüncəli, ədəb-ərkanlı, Turgenev və Şedrinin kitabları ilə tərbiyə olunmuş adamlardı, amma di gəl həmişə qalos və çətirlə gəzən bu adam bütün gimnaziyanı düz on beş il öz əlində saxlamışdı! Nəinki gimnaziyanı, hətta bütün şəhəri! Xanımlarımız onun xəbər tutmasından qorxaraq şənbə günləri ev tamaşaları düzəltmirdilər, ruhanılər onun yanında pəhrizi pozmaqdan və kart oynamaqdan çəkinirdilər. Belikov kimi adamların ucbatından son on-on beş il ərzində şəhərimizdə hər şeydən qorxmağa başlamışdilar. Ucadan danışmaqdan, məktub göndərməkdən, tanış olmaqdan, kitab oxumaqdan, kasiblara əl tutmaqdan, onlara savad öyrətməkdən... qorxurdular.

İvan İvaniç nəsə demək istəyirdi, öskürdü, sonra çubuğuunu çəkdi, aya baxdı və ardınca aramla danışmağa başladı:

– Bəli. Düşünən, ədəb-ərkanlı adamlar Şedrini, Turgenevi, nə bilim, Boklu¹ və başqlarını oxuyurlar, ancaq di gəl belə adama tabe olurdular, dözürdülər... Məsələ də elə bunda idi.

– Belikov mənimlə bir evdə, bir mərtəbədə yaşayır-dı, – Burkin sözünə davam etdi, – hətta mənzillərimizin qapısı üzbəüz idi, ona görə də tez-tez görüşürdük, mən

1 Henri Tomas Bokl (1821-1862) – ingilis tarixçisi – Red.

— Qılaflı adam —

onun yaşayışına bələd idim. Evdə də eyni vəziyyət idi; xalat, təsək, pəncərə qapıları, sürgü, bir sıra qadağan edilmiş şeylər, məhdudiyyətlər, aman Allah, birdən bir qənbərqulu çıxar! Ona pəhriz saxlamaq zərərlidi, yağlı da yemək olmaz, çünki birdən deyərlər, Belikov pəhriz saxlamır, ona görə suf balığını kərə yağında qızardıb yeyirdi – bu, pəhriz yeməyi deyil, lakin buna pəhrizi pozmaq da demək olmaz. Haqqında bədgüman olmasınlar deyə evdə xadimə saxlamazdı, əvəzində 60 yaşlı Afanasi adlı bir aşpzıvardı, vaxtilə orduda denşik kimi xidmət etmişdi, bəzi xörəkləri birtəhər bişirməyi bacaran, sərxoş, ağıldınkəmin biri idi. Afanasi, adətən, əllərini çarpezlayıb qapı ağızında durar və içini çəkərək həmişə eyni sözləri təkrar edərdi:

– Bunlar indi yaman çoxalıblar!

Belikovun yataq otağı qutu kimi kiçik, çarpayısı miçətkənlə örtülü idi. Yatanda yorğanı başına çəkərdi; istidən otaqda nəfəs almaq olmurdu, külək bağlı qapını döyür, soba uğuldayır və mətbəxdən vahiməli, iniltili səslər gəlirdi...

O isə yorğanın altında da qorxardı. Qorxardı ki, birdən bir iş çıxar, ya Afanasi onu öldürər, ya da evə oğru girər. Bütün gecəni qorxulu yuxular görərdi, səhəri isə mənimlə bərabər gimnaziyaya gedəndə kədərli və solğun görünərdi, hiss olunurdu ki, izdihamlı gimnaziya onun bütün varlığı üçün dəhşətli və iyrəncdir. Təbiət-cə tənhalığı sevən bu adama mənimlə yanaşı getmək ağır gəlirdi.